

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lenkeran Dövlət Universiteti

Təsdiq edirəm:
Tədrisin təşkili və təlim texnologiyaları
üzrə prorektor v.i.e:


dos. Zaur Məmmədov
"26" "XII" 2024-cü il

Fənn sillabusu

İxtisas: 050406 - Maliyyə, 050409 – Mühəsibat
Fakültə: İqtisadiyyat və idarəetmə
Kafedra: Maliyyə idarəetməsi və audit

I. Fənn haqqında məlumat:

Fənnin adı: S/F (Büdcə sistemi)
Fənn proqramı: (ARTN-nin 28.01.2015-ci il tarixli 91 sayılı əmr)
Kodu: IPFS-B08, IPFS-B09
Tədris ili: III (2024-2025) Semestr: II
Tədris yükü: Cəmi: 30 saat (30 saat mühazirə)
Tədris forması: Əyani
Tədris dili: Azərbaycan dili
AKTS üzrə kredit: 4 kredit
Auditoriya №:
Saat:

II. Müəllim haqqında məlumat: Mustafayev Vəqif Rəis oğlu, Baş müəllim
Məsləhət günləri və saati: II-V gün saat 12⁰⁰-13⁰⁰.
E-mail ünvanı: vaqif.mustafayev.1960@mail.ru
Kafedranın ünvanı: Lenkeran ş., Füzuli küç., 170-a

III. Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat

1. N. Novruzov, E. İbrahimov Büdcə sistemi. Dərslik. Bakı, 2011
2. S.Ş. Bədəlov Büdcə sistemi Dərslik 2003.
3. Z. Vəliyev Dövlət büdcəsi. Məlumat sorğu kitabı. Bakı. 2006

Əlavə ədəbiyyat

4. "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, 2002
5. N. Novruzov, X. Hüseynov Maliyyə. Dərslik. Bakı, 2007.
6. V. Z. Zeynalov Maliyyənin əsasları. Bakı, 2008.
7. D. Bağırov, M. Həsənlı. Maliyyə / Dərs vəsaiti (ikinci buraxılış). Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2011.
8. Бюджет и бюджетная система: учебник для вузов / М. П. Афанасьев, А. А. Беленчук, И. В. Кривоногов. — 6-е изд., перераб. и доп. — Москва: Издательство Юрайт, 2023

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən Mikroiqtisadiyyat, Makroiqtisadiyyat və İqtisadiyyata giriş fənlərinin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Büdcə sistemi haqqında elm maliyyə haqqında elmin tərkib hissəsidir. Geniş təkrar istehsal, cəmiyyətin idarə edilməsi və dövlət haqqında nəzəriyyələr dövlət budcəsi haqqında elmin əsasıdır. Ümumdövlət mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi zamanı dövlət müəssisələr, təşkilatlar və əhali arasında əmələ gələn iqtisadi münasibətlər büdcə sistemi haqqında elmin predmetidir. Büdcə sistemi vasitəsilə əldə edilən maliyyə vəsaitləri dövlətin müxtəlif funksiya və vəzifələrinin yerinə yetirilməsini təmin edir. Büdcə sisteminin gəlirləri və xərclərinin planlaşdırılması və bu sahədə nəzarət işinin təşkilini həyata keçirməkdir. Dövlət büdcəsi və müxtəlif subyektlər arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsində, müasir elmi-iqtisadi təfəkkürün formalaşmasında bakalavr pilləsində iqtisadçı kadrların hazırlanmasında tədris olunan fənlərdən biri də "Büdcə sistemi" fənnidir. Dövlətin iqtisadi və sosial siyasətinin həyata keçirilməsinin əsas mexanizmi maliyyə sistemi və onun tərkib hissəsi olan büdcə sistemidir. Büdcə vasitəsilə dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi həyata keçirilir. Dövlət büdcədən özünün funksiyalarını həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir. Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir.

Fənnin əsas məqsəd və vəzifələri aşağıdakılardır: büdcə sisteminin sosial-iqtisadi məhiyyətini, əhəmiyyətini və respublikanın iqtisadi və sosial vəzifələrinin yerinə yetirilməsində büdcə sisteminin rolunu aydınlaşdırmaq, büdcəyə tədiyələrin hesablanması və ödənilməsi qaydası ilə, müəssisələrə, sosial-mədəni tədbirlərə xərclərin planlaşdırılması və maliyyələşdirilməsi üsulları ilə tanış olmaq, büdcənin planlaşdırılması sahəsində maliyyə orqanlarının iqtisadi və nəzarət işinin təşkilini nəzərdən keçirmək və i.ə. Konkret olaraq bu istiqamətdə gələcək iqtisadçılara biliklər öyrəlməkdir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələr biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəfidir.
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırə bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

X. Təqvim mövzu planı: Mühazirə 30 saat. Cəmi: 30 saat

№	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Müh. Saat	Tarix
1	2	3	4
Mühazirə mövzuları			
1	Mövzu: Büdcənin sosial-iqtisadi məhiyyəti, büdcə quruculuğu, büdcə sistemi Plan: 1. Büdcənin sosial-iqtisadi məhiyyəti 2. Büdcənin funksiyaları 3. Dövlət büdcəsinin əsas əlamətləri 4. Büdcənin dövlətin sosial-iqtisadi inkişaf proqramı və maliyyə sisteminin digər həlqələri ilə əlaqəsi 5. Büdcə təsnifatı Mənbə: [Mühazirə materialları, 1-8]	2	
2	Mövzu: Büdcə quruculuğu və büdcə sistemi Plan: 1. Büdcə quruculuğunun məhiyyəti və tərkib hissəsi 2. Büdcə sistemi və büdcənin növləri 3. Azərbaycan Respublikasının büdcə sistemi. Büdcə sisteminin təşkil prinsipləri və onların xarakteristikası	2	

	4. Azərbaycan Respublikasının dövlət büdcəsi 5. Yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) büdcəsi 6. Büdcələrarası münasibətlər, büdcələrin tənzimlənməsi Mənbə: [Mühazirə materialları, 1-8]		
3	Mövzu: Azərbaycan Respublikası dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları Plan: 1. Büdcə hüququ anlayışı və maliyyə hüququnun tərkib hissəsi kimi 2. Büdcə sisteminin hüquqi əsasları və büdcə hüququnun maddi və prosesual normaları 3. Büdcə hüququ münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyət orqanlarının səlahiyyətləri 4. Büdcə hüququ münasibətlərinin tənzimlənməsində yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri Mənbə: [Mühazirə materialları, 1-8]	2	
4	Mövzu: Azərbaycan Respublikasında büdcə prosesinin təşkili əsasları Plan: 1. Büdcə prosesinin mahiyyəti və təşkili prinsipləri 2. Büdcə prosesinin iştirakçıları və onların səlahiyyətləri 3. Büdcə prosesinin ayrı-ayrı mərhələlərinin qısa xarakteristikası 4. Maliyyə planlaşdırılması və büdcə proqnozlaşdırılması 5. Büdcə layihəsinin müzakirəsi və təsdiqi 6. Dövlət büdcəsinin icrası və büdcə icrası üzərində maliyyə nəzarəti Mənbə: [Mühazirə materialları, 1-8]	2	
5	Mövzu: Azərbaycan Respublikasında büdcə prosesinin təşkili əsasları Plan: 1. Büdcə prosesinin mahiyyəti və təşkili prinsipləri 2. Büdcə prosesinin iştirakçıları və onların səlahiyyətləri 3. Büdcə prosesinin ayrı-ayrı mərhələlərinin qısa xarakteristikası 4. Maliyyə planlaşdırılması və büdcə proqnozlaşdırılması 5. Büdcə layihəsinin müzakirəsi və təsdiqi 6. Dövlət büdcəsinin icrası və büdcə icrası üzərində maliyyə nəzarəti Mənbə: [Mühazirə materialları, 1-8]	2	
6	Mövzu: Azərbaycanın büdcə siyasəti Plan: 1. Maliyyə siyasəti 2. Azərbaycanın büdcə siyasətinin nəzəri əsasları 3. Büdcə-vergi siyasəti 4. Azərbaycanın büdcə siyasətinin təkmilləşməsi Mənbə: [Mühazirə materialları, 1-8]	2	
7	Mövzu: Dövlət büdcəsinin gəlirlər sistemi Plan: 1. Dövlət büdcəsinin gəlirlər sisteminin mahiyyəti 2. Dövlət büdcəsinin gəlirlər sistemi, onların tərkibi və quruluşu 3. Büdcənin qeyri vergi gəlirləri Mənbə: [Mühazirə materialları, 1-8]	2	
8	Mövzu: Azərbaycan Respublikasının dövlət büdcəsinin xərc sistemi Plan: 1. Büdcədən maliyyələşən idarə müəssisə və təşkilatların xərclərinin planlaşdırılması və maliyyələşdirilməsinin əsasları 2. Büdcə xərclərinin təsnifatı 3. Büdcədən maliyyələşmə prinsipləri və formaları 4. Smetə-büdcə maliyyələşdirilməsi 5. Xərclərin normalaşdırılması və maddi, maliyyə, büdcə normaları Mənbə: [Mühazirə materialları, 1-8]	2	
9	Mövzu: Maddi və qeyri maddi sahələr üzrə xərclərin maliyyələşdirilməsi və dövlət büdcəsinin milli iqtisadiyyatın sahələri üzrə xərcləri Plan: 1. Maddi istehsal sferasında olan müəssisələrin xərcləri və onların maliyyələşdirilməsi mənbələri 2. İstehsalın inkişafına büdcə xərcləri. Real investisiyalar 3. Mənzil- kommunal təsərrüfatının maliyyələşdirilməsi Mənbə: [Mühazirə materialları, 1-8]	2	

10	Mövzu: Təhsil və səhiyyə xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi Plan: 1. Sosial infrastrukturun saxlanması xərcləri 2. Təhsil xərclərinin tərkibi, quruluşu və maliyyələşdirilməsi qaydası 3. Təhsil müəssisələrinin və uşaq evlərinin saxlanması xərcləri 4. Səhiyyə xərclərinin tərkibi və quruluşu 5. Əhəlinin sağlamlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi Mənbə: [Mühazirə materialları, 1-8]	2	
11	Mövzu: Əhəlinin sosial müdafiəsi, sosial sığorta və sosial təminatı xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi Plan: 1. Əhəlinin sosial müdafiəsi xüsusiyyətləri 2. Sosial sığorta xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi 3. Sosial müavinət xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi 4. Əmək pensiyalarının növləri, tərkibi və təyin edilməsi şərtləri Mənbə: [Mühazirə materialları, 1-8]	2	
12	Mövzu: Ümumdövlət xidmətlərinə, qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının, müdafiə, hüquq-mühafizə və məhkəmə orqanlarının saxlanmasına büdcə xərcləri Plan: 1. Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının saxlanılması üzrə büdcə xərcləri 2. Müdafiə, milli-təhlükəsizlik orqanlarının saxlanmasına büdcə xərcləri 3. Məhkəmə hakimiyyəti hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri 4. Yerli özünüidarə orqanlarının büdcə xərcləri Mənbə: [Mühazirə materialları, 1-8]	2	
13	Mövzu: Dövlət borclarına xidmət edilməsinə büdcə xərcləri Plan: 1. Dövlət borclarının iqtisadi mahiyyəti 2. Dövlət borclarının məqsəd və vəzifələri 3. Dövlət borc öhdəliklərinin formaları 4. Dövlət borcunun idarə edilməsi prinsipləri və metodları 5. Xarici dövlət borcları Mənbə: [Mühazirə materialları, 1-8]	2	
14	Mövzu: Dövlət büdcədənkenar fondları və məqsədli büdcə fondları Plan: 1. Büdcədənkenar dövlət fondlarının mahiyyəti və sosial-iqtisadi inkişafda rolu 2. Büdcədənkenar fondların maliyyə sistemində rolu və təsnifatı 3. Azərbaycan Respublikası DSMF və onun büdcə strukturu 4. Azərbaycan Respublikası Dövlət Neft Fondu və onun büdcə tərkibi Mənbə: [Mühazirə materialları, 1-8]	2	
15	Mövzu: Büdcələrarası münasibətlər, dövlət və bələdiyyə subyektlərinə dövlət maliyyə dəstəyi Plan: 1. Büdcələrarası münasibətlərinin mahiyyəti 2. Büdcələrarası münasibətlərin təşkil prinsipləri 3. Azərbaycan Respublikasının subyektlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin formaları 4. Dövlət büdcəsindən regionlara verilən subvensiyalar 5. Büdcə krediti və onun formaları Mənbə: [Mühazirə materialları, 1-8]	2	
X	Cəmi:	30	

XI. Fənn üzrə tələblər:

Müasir şəraitdə dövlətin baş maliyyə planı sayılan büdcə sisteminin mükəmməl öyrənilməsindən ötrü məsuliyyətli, savadlı kadrların hazırlanmasına böyük ehtiyac vardır. Dövlət büdcəsi və müxtəlif subyektlər arasında mövcud iqtisadi əlaqələrin təhlili və inkişaf etdirilməsi istiqamətində işlərin görülməsi vacibdir. Dünyada davam etməkdə olan iqtisadi böhran şəraitində büdcə proqnozlaşdırılmasının dürüst həyata keçirilməsinin və ardıcıl obyektiv təhlillərin aparılmasının böyük əhəmiyyəti vardır. Bu istiqamətdə gənc mütəxəssislərin hazırlanması vacib məsələlərdən sayılmalıdır. Büdcənin tarazlaşdırılması istiqamətində işlərin görülməsi, həmçinin toplanan gəlirlərin azalmasının məhdudlaşdırılması üçün nəzəri əsaslar işlənib hazırlanmalıdır.

XII. Fənn üzrə təlimin nəticələri:

- Büdcənin dövlətin sosial-iqtisadi inkişaf proqramı kimi mahiyyətini və funksiyalarını öyrənir;

- Dövlət büdcəsinin əsas əlamətlərini öyrənir;
- Büdcənin maliyyə sisteminin digər həlqələri ilə əlaqəsi haqqında biliklər əldə edir;
- Azərbaycan Respublikasının büdcə sistemi haqqında biliklər əldə edir;
- Büdcə sisteminin təşkil prinsipləri və onların xarakteristikasını öyrənir;
- Büdcələrarası münasibətlər və büdcələrin tənzimlənməsi haqqında biliklər əldə edir;
- Büdcə hüququnun maddi və prosesual normaları haqqında biliklər əldə edir;
- Büdcə prosesinin təşkil prinsipləri haqqında biliklər əldə edir;
- Büdcələrarası münasibətlərin təşkil prinsipləri haqqında biliklər əldə edir;
- Azərbaycan Respublikasının subyektlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin formaları, dövlət büdcəsindən regionlara verilən subvensiyalar haqqında biliklər əldə edir və s.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollektiv sualları:

I Kollektiv sualları:

1. Büdcənin sosial-iqtisadi mahiyyəti
2. Büdcənin funksiyaları
3. Büdcənin dövlətin sosial-iqtisadi inkişaf proqramı və maliyyə sisteminin digər həlqələri ilə əlaqəsi
4. Büdcə quruculuğunun mahiyyəti və tərkib hissəsi
5. Büdcə sistemi və büdcənin növləri
6. Azərbaycan Respublikasının büdcə sistemi. Büdcə sisteminin təşkil prinsipləri və onların xarakteristikası
7. Azərbaycan Respublikasının dövlət büdcəsi
8. Yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) büdcəsi
9. Büdcə hüququ anlayışı və maliyyə hüququnun tərkib hissəsi kimi
10. Büdcə prosesinin mahiyyəti və təşkil prinsipləri

II Kollektiv sualları:


1. Büdcə-vergi siyasəti
2. Dövlət büdcəsinin gəlirlər sisteminin mahiyyəti
3. Dövlət büdcəsinin gəlirlər sistemi, onların tərkibi və quruluşu
4. Büdcə xərclərinin təsnifatı
5. Xərclərin normalaşdırılması və maddi, maliyyə, büdcə normaları
6. Maddi istehsal sferasında olan müəssisələrin xərcləri və onların maliyyələşdirilməsi mənbələri
7. İstehsalın inkişafına büdcə xərcləri. Real investisiyalar
8. Sosial infrastrukturun saxlanması xərcləri
9. Sosial sığorta xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi
10. Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının saxlanması üzrə büdcə xərcləri

XV. Fənn üzrə imtahan sualları:

1. Büdcənin sosial-iqtisadi mahiyyəti
2. Büdcənin funksiyaları
3. Dövlət büdcəsinin əsas əlamətləri
4. Büdcənin dövlətin sosial-iqtisadi inkişaf proqramı və maliyyə sisteminin digər həlqələri ilə əlaqəsi
5. Büdcə quruculuğunun mahiyyəti və tərkib hissəsi
6. Büdcə sistemi və büdcənin növləri
7. Azərbaycan Respublikasının büdcə sistemi. Büdcə sisteminin təşkil prinsipləri və onların xarakteristikası
8. Azərbaycan Respublikasının dövlət büdcəsi
9. Yerli özünüidarəetmə orqanlarının (bələdiyyələrin) büdcəsi
10. Büdcələrarası münasibətlər, büdcələrin tənzimlənməsi
11. Büdcə hüququ anlayışı və maliyyə hüququnun tərkib hissəsi kimi
12. Büdcə sisteminin hüquqi əsasları və büdcə hüququnun maddi və prosesual normaları
13. Büdcə hüququ münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyət orqanlarının səlahiyyətləri
14. Büdcə hüququ münasibətlərinin tənzimlənməsində yerli özünü idarəetmə orqanlarının səlahiyyətləri
15. Büdcə prosesinin mahiyyəti və təşkil prinsipləri
16. Büdcə prosesinin iştirakçıları və onların səlahiyyətləri
17. Büdcə prosesinin ayrı-ayrı mərhələlərinin qısa xarakteristikası
18. Maliyyə planlaşdırılması və büdcə proqnozlaşdırılması
19. Büdcə layihəsinin müzakirəsi və təsdiqi
20. Dövlət büdcəsinin icrası və büdcə icrası üzərində maliyyə nəzarəti
21. Maliyyə siyasəti
22. Azərbaycanın büdcə siyasətinin nəzəri əsasları
23. Azərbaycanın büdcə siyasətinin təkmilləşməsi
24. Dövlət büdcəsinin gəlirlər sisteminin mahiyyəti

25. Dövlət büdcəsinin gəlirlər sistemi, onların tərkibi və quruluşu
26. Büdcənin qeyri vergi gəlirləri
27. Büdcədən maliyyələşən idarə müəssisə və təşkilatların xərclərinin planlaşdırılması və maliyyələşdirilməsinin esaslari
28. Büdcə xərclərinin təsnifatı
29. Büdcədən maliyyələşmə prinsipləri və formaları
30. Smeta-büdcə maliyyələşdirilməsi
31. Xərclərin normalaşdırılması və maddi, maliyyə, büdcə normaları
32. Maddi istehsal sferasında olan müəssisələrin xərcləri və onların maliyyələşdirilməsi mənbələri
33. İstehsalın inkişafına büdcə xərcləri. Real investisiyalar
34. Mənzil- kommunal təsərrüfatının maliyyələşdirilməsi
35. Sosial infrastrukturun saxlanması xərcləri
36. Təhsil xərclərinin tərkibi, quruluşu və maliyyələşdirilməsi qaydası
37. Təhsil müəssisələrinin və uşaq evlərinin saxlanması xərcləri
38. Səhiyyə xərclərinin tərkibi və quruluşu
39. Əhəlinin sağlamlığının qorunması tədbirlərinin maliyyələşdirilməsi
40. Əhəlinin sosial müdafiəsi xüsusiyyətləri
41. Sosial sığorta xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi
42. Sosial müavinət xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi
43. Əmək pensiyalarının növləri, tərkibi və təyin edilməsi şərtləri
44. Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanlarının saxlanması üzrə büdcə xərcləri
45. Müdafiə, milli-təhlükəsizlik orqanlarının saxlanmasına büdcə xərcləri
46. Məhkəmə hakimiyyəti hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri
47. Yerli özünüidarə orqanlarının büdcə xərcləri
48. Dövlət borclarının iqtisadi mahiyyəti
49. Dövlət borclarının məqsəd və vəzifələri
50. Dövlət borc öhdəliklərinin formaları
51. Dövlət borcunun idarə edilməsi prinsipləri və metodları
52. Xarici dövlət borcları
53. Büdcədən kənar dövlət fondlarının mahiyyəti və sosial-iqtisadi inkişafda rolu
54. Büdcədən kənar fondların maliyyə sistemində rolu və təsnifatı
55. Azərbaycan Respublikasının Dövlət Neft Fondu və onun büdcə tərkibi
56. Büdcələrarası münasibətlərinin mahiyyəti
57. Büdcələrarası münasibətlərin təşkili prinsipləri
58. Azərbaycan Respublikasının subyektlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin formaları
59. Dövlət büdcəsindən regionlara verilən subvensiyalar
60. Büdcə krediti və onun formaları

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasının "26" "XII" 2024-cü il tarixli (07 sayılı protokol) iclasında təsdiq olunmuşdur.

Kafedra müdiri:  dos. Əlixan Bədəlov

Fənn müəllimi:  b/m. Vəqif Mustafayev

 Əli Əliyev